



Güləşçilərimiz Kiyevdə 6 medal qazanıblar

Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnir başa çatıb. Ukrayna paytaxtında Azərbaycan güləşçiləri 6 medal qazanıblar.

Belə ki, sərbəst güləş yığması 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medala layiq görülüb.

Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnoğlu Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepə 7:2 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub. Həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş

medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayilovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb.

Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsinə iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.

Qeyd edək ki, turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil ediblər.


Muay-tay III Avropa Oyunlarının proqramına daxil edilib

İdmanın muay-tay növü 2023-sü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib. Avropa Olimpiya Komitələrinin (EOC) saytında yer alan xəbərdə qeyd olunur ki, min ildən çox tarixi olan bu qədim döyüş sənəti dünyada ən çox məşhurlaşan idman növlərindən biridir. III Avropa Oyunlarında muay-tay yarışları gender bərabərliyi nəzərə

alınmaqla təşkil ediləcək. Bu səbəbdən həm kişi, həm də qadın idmançılar 7 çəki dərəcəsinə mübarizə aparacaqlar.

III Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək.

Xatırladaq ki, I Avropa Oyunlarına 2015-ci ildə Bakı, II Avropa Oyunlarına isə Minsk ev sahibliyi edib.



Gənclər və İdman Nazirliyi gimnastika sahəsində nailiyyətlər qazanmış idmançıların bir qrupunu "İdman ustası" fəxri adı ilə təltif edib.

2020-ci ildə Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkatları komandasının üzvləri - Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk dünya çempionatının (2019-cü il) gümüş və bürünc medalçısı - Arzu Cəlilova, həm Avropa,

həm də dünya çempionatının finalçısı Nəriminə Səmədova bu ada sahib olublar.

Təltif olunanlar arasında gimnastikanın daha iki növünün

gimnastikası üzrə Avropa çempionatının (2019-cü il) qalibləri, aerodans komandasının üzvləri - Elçin Məmmədov, Balaxanım Əhmədova,

Nailiyyətlər əldə etmiş gimnastlarımıza "İdman ustası" adı verilib

təmsilçiləri də var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmış İvan Tixonov və Bakıda keçirilmiş aerobika

Nəriminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə "İdman ustası" fəxri adı verilib.

İlk onluqda iki şahmatçımız yer alıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il martın 1-nə olan reyting siyahısını açıqlayıb. Dünya reytinginə görə, ilk onluqda qorulaşan Şəhriyar Məmmədov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir. Dünyanın ən qabaqçıl iki gənc şahmatçısı xalların sayını 2700-ə çatdırıblar. Belə ki, rusiyalı Andrey Yesipenko və niderlandlı Yorden

van Forest 2701 xal toplayıblar. Digər şahmatçılarımız - 1 pillə geriləyən Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov isə 2664 xalla 75-ci sırada qorulaşıblar. Rauf Məmmədov (2654 xal) isə 3 pillə geriləyərək, 90-cı yerdə qorulaşıb.

Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqнус Karlson (2847) başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədova 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədir.

Qadın şahmatçıları arasında ən yüksək reyting xalı (2658) çinli Yifan Houya məxsusdur.

A n o n s

"Mərmilərin altından sağ çıxmaq möcüzə idi" Səh. 3

Asan görünən çətin yollar Səh. 4-5

Mirheydər Sefiyev:

"AFFA klubumuza olan dəstəyini və köməyini əsirgəmir" Səh. 6

Avropadan transfer xəbərləri Səh. 7

Olimpizm

"Niyə yalnız Olimpiya və Paralimpiya Oyunları azərkeşsiz keçirilməlidir?"

Koronavirus pandemiyası ilə bağlı vəziyyətə baxmayaraq, Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkilatçıların izləmələrinə icazə verilməlidir. Bu fikri Tokio-2020-nin Təşkilat Komitəsinin rəhbəri Seyko Haşimoto Yaponiyanın "Asahi" və "Yomiuri" qəzetlərinə müsahibəsində bildirib. O deyib ki, hazırkı vəziyyətdə digər yarışlara tamaşaçılar buraxılır. Əlbəttə, idmançılar belə olan halda düşüncələr ki, bəs, niyə yalnız Olimpiya və Paralimpiya Oyunları azərkeşsiz keçirilməlidir. S.Haşimoto hələlik belə bir variant təklif etməyib, ancaq koronavirusla əlaqədar vəziyyəti izləmək lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 3-də Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Paralimpiya Komitəsinin, Yaponiya hökumətinin, Tokio rəhbərliyinin və Oyunların Təşkilat Komitəsinin

nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilməlidir. Həmin görüşdə Olimpiada və Paralimpiada zamanı idman obyektlərinə tamaşaçıların buraxılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Ağırliqaldırma Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi gələcəkdə ağırliqaldırmanın Olimpiya Oyunlarının proqramından çıxarılması məsələsinə baxa bilər. BOK-un rəhbəri Tomas Bax bu barədə jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Beynəlxalq Ağırliqaldırma Federasiyasının idarəetmə sistemində ciddi dəyişikliklərin olmaması bizi çox narahat edir.

T.Bax vəziyyətin dəyişməyəcəyi təqdirdə, BOK-un ağırliqaldırma idman növünün Paris və sonrakı Olimpiya Oyunlarının proqramından çıxarılmasına baxa biləcəyini vurğulayıb.



Yay Olimpiya Oyunları 2032-ci ildə "yaşıl qitə"yə qayıda bilər

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Avstraliyanın Kvinslend ştatını 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına əsas namizəd kimi təsdiqləyib. Bu barədə BOK-un prezidenti Tomas Bax mətbuat konfransında bildirib. Kvinslend ştatının inzibati mərkəzi Brisben şəhəridir.

"Komissiya Brisben-2032 Təşkilat Komitəsi və Avstraliya Olimpiya Komitəsi ilə XXXV Olimpiya Oyunlarının mümkün təşkilinə dair danışıqlara başlamağı tövsiyə edib. İcraiyyə Komitəsi intensiv müzakirələrdən sonra bu tövsiyəni yekdilliklə təsdiqləyib", - deyərək vurğulayıb.

Məsələ ilə bağlı yekun qərar BOK-un 2021-ci və ya 2022-cü il Sessiyasında qəbul olunacaqdır.

Qeyd edək ki, Brisbenlə yanaşı, 2032-ci il Oyunlarını keçirmək istəyində olduqlarını Doha (Qətər), Budapeşt (Macarıstan), Reyn-Rur regionu (Almaniya), Çendu və Çuntsin (hər ikisi Çin) elan edib.

Azərbaycan güləşçisi Dünya Çimərlik Oyunlarının bürünc medalçısı elan olundu

Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çökidə medalçılar dəyişib. Ümumdünya Antidoping Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı

Noticədə ən ağır çökidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəliblər. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş,



Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kiloqramda, kişilərdə isə 90 kiloqramdan yuxarı çəki dərəcələrində çıxış edən idmançılardan birinin doping testinin müsbət çıxdığını elan edib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadağan olunmuş preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub.

güləşçimiz Oyan Nəzəriani isə bürünc medalçı elan olunublar. Qeyd edək ki, O.Nəzəriani yarımfinalda dopingdən istifadə edən P.Rəhmaniyyə məğlub olmuşdu.

Bununla da ilk Dünya Çimərlik Oyunlarında güləşçilərimizin qazandığı medalların sayı üçə çatıb. Xatırladaq ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.

Universiada-2023-ə 12 min könüllünün cəlb olunacağı planlaşdırılır

Ural Federal Universiteti Yekaterinburqda keçiriləcək Universiada-2023-ə ümumilikdə 12 min könüllü hazırlamağı planlaşdırır. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Könüllülük proqramının startı avqustun 8-nə planlaşdırılır.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qoralarlaşmış.

Martın 5-də Daşkənddə cüdo üzrə "Böyük dəbilqə" turniri start götürəcək. 75 ölkədən 525 (304 kişi, 221 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Məşqçilər heyətinin qərarına əsasən, yığmamız yarışda 13 (10 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilər arasında Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şixəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətəyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədli Mehdiyev (90 kq), Aslan

Lisensiya xarakterli yarışda 13 cüdoçumuz mübarizə aparacaq



Mirzəyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) iştirakı nəzərdə tutulub. Qadınlarda isə mübarizə aparacaq üçün Aışə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerskanın (78 kiloqramdan yuxarı) adları siyahıya daxil edilib. Yarış martın 7-dək davam edəcək.

Millimiz Türkiyədə toplanışda və turnirdə iştirak edəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Baş məşqçi Umberto Orta Domingesin rəhbərlik etdiyi yığma Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.



Məşqçilər korpusu hazırlıqda Rəfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) yoxlayacaq.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi "Strandja" turnirində iştirak edəcək Türkiyə millisinin də sonradan Azərbaycan idmançıları ilə birgə məşq edəcəyi istisna olunmur.

Komanda martın 21-dək davam edəcək hazırlığın son günlərində beynəlxalq turnirdə də mübarizə aparacaq. Yığma üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək.

Qeyd edək ki, boksçular Türkiyəyə bu gün yola düşəcəklər. Komandanın heyətində hələlik Tayfur Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib

Boks üzrə kişilər arasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib. Yarış iyunun 4-18-də keçiriləcək. Turnirin keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bununla bağlı martın 1-dək məlumat verilməyəcək. Yarışın Skandinaviya və ya Baltıqyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtında başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus infeksiyası səbəbindən yarımçıq dayandırılıb.

Xatırladaq ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dördüncü finala yüksəlməklə Tokio Olimpiadasına lisensiya əldə edib.

Atletika komandası Qran-Priyə Antalyada hazırlaşır

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası Antalyada təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanıb. Martın 13-dək davam edəcək hazırlıq prosesində baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutin rəhbərliyi altında 20 atlet iştirak edəcək.

Təlim-məşq toplanışı martın 14-21-də Tunisdə keçiriləcək para-atletika idman növü üzrə Qran-Priyə hazırlıq xarakteri daşıyacaq.

Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi

Finlandiya 2022-ci ilin aprelində qadın və kişi badmintonçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək. Bununla bağlı açıqlama verən Avropa Badminton Konfederasiyasının baş katibinin müavini Cimmi Andersen koronavirus pandemiyası səbəbindən mövcud məhdudiyətlərə baxmayaraq Finlandiyanın Avropa çempionatını qəbul edə biləcəyindən məmnunluğunu



ifadə edib. O deyib: "Ümid edirik ki, 2022-ci ildə vəziyyət indiki kimi olmayacaq və azarkeşlər yarışları zalda izləyə biləcəklər".

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfin-

ləri" və "Yeşilyurt" komandaları arasında keçiriləcək görüşləri idarə edəcək.

Ədalət təmsilçimiz Çağırış kuboku yarışlarına təyinat alıb

dən yeni təyinat alıb. Həmyerlimiz qadın voleybolçular arasında Çağırış kuboku yarışlarının yarımfinal oyunları çərçivəsində Türkiyənin "Türk Hava Yol-

Z.Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək.



O, hər iki qarşılaşmanı yerli İlhami Senyurt ilə idarə edəcək. Görüşlər martın 2-3-də təşkil olunacaq.



Atletika üzrə şəhər birinciliyi keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 Fevral - Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunan atletika idman növü üzrə şəhər birinciliyi keçirilib. Gəncədəki Heydər Əliyev Park-Kompleksinin ərazisində keçirilən birincilikdə oğlanlar və qızlar 500 metr məsafəyə qaçış yarışlarında güclərini sınayıblar. Tədbirdə 20-dən artıq gənc idmançı iştirak edib. Sonda qaliblər Baş İdarə tərəfindən diplomla təltif olunublar.

UEFA rəsmisindən Avro-2020 ilə bağlı açıqlama

Futbol üzrə Avro-2020 mütləq təşkil olunacaq. Bunu UEFA-nın tibbi məsləhətçisi Daniel Kox deyib. Onun sözlərinə görə qitə çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir, əksinə, hazırda realist və nikbin ssenari var. Qurumun rəsmisi azarkeşlərin oyunlarını izləmək üçün digər ölkələrə səyahət edə biləcəklərini vurğulayıb.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il iyunun 11-dən iyulun 11-dək təxirə salınıb. Yarışa Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Bakı Olimpiya

FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

Dünyanın tanınmış grommeysterlərindən biri olan mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib. FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.

Səudiyyə Ərəbistanı Qran-Prisi Formula 1 təqvimində uzun müddət qalacaq. Bu fikri "BlackBook Motorsport Virtual Summit" konfransında "Formula One Management"

Səudiyyə Ərəbistanı Qran-Prisi təqvimdə uzun müddət qalacaq

şirkətinin təşkilatı və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı Qran-Prisi azı on il keçiriləcək. Qran-Prinin debütü 2021-ci ilin dekabrına planlaşdırılır.



Stadionunda "A" qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də dördüncü finalın 1 oyununu keçiriləcək.

Vətən müharibəsinin idmançı qəhrəmanları

44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazdığı qələbə xalqımızın qüdrətini bütün dünyaya bir daha sübut etdi.

Bizə sevinc göz yaşları, azadlıq hissini dadmağı yaşadan rəşadətli Ordumuzun hərbiçiləri arasında idmançıların da olduğunu hər birimiz bilir. İdman meydanına yalnız qələbə qazanmaq üçün çıxan idmançılarımız bu dəfə döyüş meydanına da zəfər üçün çıxdılar.

Öz səhifələrində Vətən müharibəsinə xüsusi yer ayıran "Olimpiya dünyası" qəzeti budafəki sayında çoxsaylı oxucularını İkinci Qarabağ müharibəsinin idmançı-istirakçısı, ehtiyatda olan zabıt, topçu, artilleriya taqım komandiri Çingiz Rəhmətov ilə tanış edəcək.



Qəhrəmanımız 1995-ci il fevralın 12-də Masallı rayonunun Sığdaş kəndində anadan olub. Doğulduğu rayonda voleybol idman növünün məşhur olması onda bu növə maraq oyadır və o, məktəb yaşlarından voleybola məşğul olmağa başlayır. Bu idman növünə olan sevgi və istedad bir araya gələrək, onu dərhlərlə müxtəlif turnirlərin qalibi edir. Orta məktəbi müvəffəqiyyətlə bitirən idmançımız 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olur. Ali təhsil aldığı dövrdə də sevdiyi idman növü ilə məşğul olan Çingiz 2014-cü ildə ali məktəb komandasının heyətində respublika birinciliyinin qalibi adını qazanır. Onun idmanla yanaşı, hərbi sahəyə də böyük sevgisi var. Vətən müharibəsindən əvvəl 2016-cı ildə aprel döyüşlərinin də iştirakçısı olan qəhrəmanımız dörd günlük müharibədə əsl şücaət göstərərək, Talışkənd ərazisinin azad olunması əməliyyatında iştirak edib. Bu böyük sevgi onu ehtiyatda olan zabıtın 20-də zabitlik kurslarından qeydiyyatdan keçməyə sövq edir. Voleybolçumuz kursları uğurla başa vuraraq, leytenant rütbəsini alır. Daha sonra Çingiz təyinatla iki il Murovdağda qulluq edir. İkinci Qarabağ müharibəsinin iştirakçısı hərbi xidmət etdiyi illərdə də voleybol yarışlarından kənar qalmırdı və hər il Bakıda təşkil olunan respublika çempionatlarında iştirak edirdi. Dərhlərlə müxtəlif turnirlərin qalibi olan Çingiz Rəhmətov 2016-cı ildə komandası ilə respublika üçüncüsü adını qazanıb. 2018-ci ildə birinci liqada milli komandanın üzvü Tural Həsənlinin məşqçiliyi altında "Azəri Azal" klubunun idman şərəfini qoruyub. Bir il sonra isə o, Super Liqada yer alan "Sərhədçi" komandasının heyətində çıxış etməyə başlayıb. İdmançı döyüşçümüzə müsahibəni sizə təqdim edirik.

- Çingiz, istərdik ki, söhbətimizə idmançı karyeranızla başlayaq. Bildiyimizə görə, hazırda "Sərhədçi" klubunun idman şərəfini qoruyursunuz. Karyeranız bu klubla bağlamaq təsadüfidir, yoxsa hərbiyə olan sevginizdən irəli gəlir?

- Əslində, digər klublarda da çıxış etmək şansım var idi. Lakin ehtiyatda olan zabit olmağım və hərbi sahəyə olan böyük sevgim yolumu "Sərhədçi" klubuna saldı. Hər iki sahəyə böyük marağım olduğundan daim çalışmışam ki, onları bir araya gətirirəm. Amma təəssüf ki, 2020-ci ilin mart ayında koronavirus infeksiyası səbəbi ilə yarışlar dayandırıldı və məşqlərə də ara verdik.

- Ehtiyatda olan zabit kimi Vətən müharibəsində də iştirak etmisiniz.

- Topçu, artilleriya taqım komandiri, birinci dərəcəli ehtiyatda olan zabit olduğum üçün mənə istər təlimlərdə, istərsə də, döyüş əməliyyatlarında çağırış gələcəyini bildirdim. Sentyabrın 21-də təlimə göndərildik, beş gün sonra isə Füzuliyə yollandıq. Qızğın döyüşlərdən sonra ordumuzun

qəhrəmanlığı sayəsində torpaqlarımız düşməndən azad olundu. Füzulidən sonra Cəbrayıl yola düşdük. Ümumiyyətlə, bizim əsas məqsədimiz xüsusi təyinatlı bölmələrə dəstək verməkdən ibarət idi. Yəni təyinatlı bölmələrə xüsusi təyinatlı bölmələrimiz həmin ərazilərə daxil olurdu. Beləcə, böyük fəxr və qürur hissi ilə Cəbrayılı azad etdik və sonra Hadrut istiqamətinə yollandıq. Azərbaycanın cəsarətli və qorxmaz əsgərləri Hadrutu da düşməni tapdığından azad etdilər. Sonra Tuğ kəndi (Xocavənd), Böyük Tağlar və Şuşa istiqamətinə irəlilədik.

- İşğaldan azad olunmuş ərazilər əsgərlərimizin canı-qanı bahasına bu gün bizdədir. Maraqlıdır, ən çox hansı döyüşlərdə çətinlik çəkdiyiniz?

- Təbii ki, hər bir döyüşün öz çətinlikləri olurdu. Lakin Şuşa şəhəri uğrunda olan döyüşlərin bir qədər fərqləndirirdim. Şuşa Azərbaycanın incisidir və oranı azad etmək hər birimizin ən böyük arzusu idi. Bəlkə də bu səbəbdən Şuşaya gedən yol bizim üçün çox ağır və çətin oldu. Biz orada düz yol ilə deyil, dağ çığırları, dərə-təpə ilə irəliləyirdik. Amma çəkdiyimiz əziyyətlərə baxmayaraq, qarşımızda olan maneələri keçdik və Şuşanın kəndlərinə daxil olduq. Ağır texnikaları həmin ərazilərə qaldırmaq mümkün deyildi. Bildirim ki, topumuzun atış məsafəsi kifayət qədər idi. Buna görə də, Şuşanın kəndlərində məskunlaşıb, oradan rahat şəkildə Laçın dəhlizinə nəzarət edirdik. Əsas vəzifəmiz düşmənlə silah-sursat və təminatın qarşısını almaq və onları çarəsiz vəziyyətə salmaq idi. Batareyamız bunun öhdəsindən uğurla gəlirdi və xüsusi təyinatlı bölmələrdən və ya pilotsuz uçuş aparatlarından koordinatları əldə etdikdən sonra hesablamalar aparıb, həmin əraziyə zərbələr endirirdi. Şuşa şəhərinə isə Xüsusi Təyinatlı Qüvvələr və piyadalar daxil oldu. Çünki topun məhz Şuşa şəhərinə daxil olmasına ehtiyac yox idi. Buna baxmayaraq, batareyamız şəhərdən təxminən 15 km uzaqda yerləşmişdi və atış açma məsafəsi yetərli idi. Şiddətli döyüşlərdən sonra, ordumuzun qəhrəmanlığı sayəsində Şuşa şəhəri azad edildi. Təəssüf ki, mən Şuşaya daxil olmadım. Biz oradan Böyük Tağlar kəndinə istiqamətləndik. Orada artilleriyamızı yerləşdirdik. Müharibənin bitməsinə baxmayaraq, yenə də döyüş növbəsində idik.

Düşmənlərimizi tanıdığımız üçün hər an hansısa bir hiylə ilə qarşılaşa biləcəyimizi düşünürdük. Bir müddət sonra yanvarın 9-da tərxis olunmağımızla bağlı əmr verildi.

- Döyüşlər zamanı yaxın hərbi yoldaşlarınızın şəhid olması və yaralanması yaqın ki, döyüş qabiliyyətinizə təsirli olmuşdü. Bas belə olan halda özünü necə ruhlandırırıdınız?

- 30 ilə yaxın idi ki, torpaqlarımızın 20 faizi düşməni tapdığı altında idi. Buna görə də, həmin əraziləri azad etmək hissi keçirdiyimiz bütün hissələrə güc gəlirdi. Hər bir əsgərimiz o qədər böyük coşğu, şücaət və qisas hissi ilə doğma Qarabağımızı azad etməyə yollanmışdı və insan baxdıqca yalnız qürur duyurdu. Beləcə, bir-birimizdən və vətənə olan sevgimizdən ruhlanaraq irəli gedirdik.

“Mərmilər başımıza yağış kimi yağdı”

- İstərdik bir qədər də topçu olmağın çətinlikləri barədə danışsınız.

- Topçu olmaq hər zaman hədəfdə olmaq deməkdir. Bildirim ki, toplardan atış açılan zaman həm səs, həm də alov həddindən artıq çox olur. Hərbi sahədə istifadə olunan lokatorlar isə həmin səsə müəyyən edərək, onun hansı istiqamətə gəldiyini təyin edir. Buna görə, də biz atış açıdıqdan təxminən 2-3 dəqiqə sonra düşməni həmin əraziyə cavab atışı endirirdi. Top ağır artilleriya olduğu üçün bizim qısa müddətdə yer-dəyişmə etməyimiz mümkün olmurdu. Bu səbəbdən də mərmilər başımıza yağış kimi yağdı. Texnikanın yerini dəyişmək mümkün olmasa da, düşməni tərəfindən açılan atışdan qorunmaq üçün batareyamız bir müddət səngərlərdə yerləşirdi. Buna baxmayaraq, yenə də, dərhlərlə ölümlə üz-üzə gəldiyimiz anlar oldu. Həqiqətən də mərmilərin altından sağ çıxmaq möcüzə idi. Yadıma gəlir ki, bir dəfə yer-dəyişmə etdikdən

sağollaşmaq imkanım olmamışdı. Belə ki, işdən dərhal hərbi komissarlığa getmişdim. Valideynlərim mənə zəng edəndə isə onlara sadəcə, təlimdə olduğumu demişdim. Yalnız müharibə başlayandan sonra onlar mənim Füzulidə, müharibədə olduğumu bildilər.

- Müharibə zamanı hələ də şəhid olması ilə barışa bilmədiyiniz hərbiçiyiniz varmı?

- Şəhid xəbərlərinin hər biri ürəyimdə dərin iz buraxdı. Onlardan biri Goranboyda xidmət etdiyim vaxt taqım komandirimi kapitan Hətəm xan Quliyevin şəhidlik zirvəsinə ucaldmasıdır. Öz mərdliyi, cəsarəti ilə hər zaman bizi ruhlandırان Hətəm xan Quliyev amansız düşmənlə mübarizədə şəhid oldu. Onun heç nədən qorxusu olmazdı və heç vaxt özünü düşünməzdi. Həmçinin Murovdağda xidmət etdiyim vaxt bir yerdə

“Mərmilərin altından sağ çıxmaq möcüzə idi”

təxminən yarım saat sonra həmin səngərə 3 ədəd mərmə düşdü. Bir qədər cəld hərəkət etməyimizin sayəsində sağ qaldıq.

- İrəlilədikcə yaqın ki, hərbi qənimətlər də ələ keçirirdiniz.

- Bəli, hərbi qənimət olaraq, düşmənin avtomobillərini və toplarını ələ keçirmişdik. Ümumiyyətlə, artilleriyamızın əsas vəzifəsindən biri də düşmənin ağır texnikalarını məhv etməkdən ibarət idi. Yeri gəlmişkən, istərdim ki, Azərbaycan hərbiçilərinin cəsarətini sübut edən bir hadisə danışım. Bir gün divizion komandirimi iki əsgər və bir zabit ilə mövqə seçmək üçün əraziyə baxış keçirdi. O, avtomobillə müxtəlif əraziləri müşahidə edərkən özü də bilmədən ermənilərin olduğu səngərə düşmüşdü. Lakin komandirimi geri çəkmək əvəzinə zabitdən onu qorumasını istəyərək, həmin əraziyə baxış keçirməyə

qulluq keçdiyim dostum baş leytenant Rahim Mikayılov itkin düşmüşdü. Bir müddət əvvəl isə onun nəşi tapıldı. Onların şəhid xəbərlərini almaq həyatımın ən pis günləri idi.

- Bəs müharibədən sonra qarşılaşdığınız ən təsirli hadisə hansı oldu?

- Döyüşlərdə itkin düşən hərbiçiyə yoldaşım barədə çox düşündürdüm, ümid edirdim ki, sağ-salamat tapılacaq. Hətta müharibədən qayıdıqdan sonra yuxumda onun itkin düşdüyünü, lakin hələ də sağ olduğunu görmüşdüm. Bu yuxudan sonra onun tezliklə sağ-salamat tapılacağına inanırdım. Lakin təəssüf ki, iki gün sonra onun şəhid olması barədə xəbər aldım.

- Düşmənlərlə daxil olanda diqqətinizi ən çox nə çəkirdi?

- Demək olar ki, daxil olduğumuz evlərin hər birində avtomatlar, güllələr var idi. Hətta dərhlərlə evlərin girişlərində döşəmədə gödəkçələrin olduğunu görmüşdük. Təbii ki, döşəmədə geyim olması bizə təəccüblü gəlirdi. Buna görə də, ehtiyatla onu kənara çəkib, altında mina olduğunu görmüşdük. Müharibədən yadıq olaraq isə özümə ermənilərə məxsus bank kartı və kofe götürmüşəm.

- İdmançı olmağınız müharibədə sizə nə kimi üstünlüklər verdi?

- İdmançı olmaq gücümə daha da güc qatırdı. Mənim əsas işim koordinatları təyin edib, hesablayıb toplara göstəricilər qoymaq və atmaq idi. Buna baxmayaraq, fiziki gücdən də istifadə edirdim. Elə olurdu ki, bizə təhkim olunan silah sursatlarla yanaşı, 82 kq çəkisi olan mərmiləri də daşıyırdıq. Belə olan halda isə fiziki cəhətdən güclü olmaq lazım idi.

- Müharibədən sonra hansı medallar ilə təltif olunmusunuz?

- Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşam. Adımı medal alan hərbiçilərin arasında görmək qürurvericidir.

- Ordu sıralarından tərxis olunandan sonra doğma kəndinizin sakinləri öz torpağının cəsur övladını necə qarşıladı?

- Tərxis olunub, evə qayıdanda ailəmə xəbər vermişdim. Yəni heç bir sürpriz etməmişdim. Kəndə geri döndəndə ilk olaraq hərbi komissarlığa gətdim. Kənd sakinləri məni qarşılamaq üçün elə ora gəlmişdilər. Qurban kəsildi, səmimi görüş oldu və dərhal sonra kəndimizin verdiyi 3 şəhid qardaşımızın məzarını ziyarət etdim.

Orada qaldığım vaxt ərzində demək olar ki, bütün kənd sakinləri mənimlə görüşməyə gəldi.

Türkiyə Niftəliyəva



— İdman korifeyləri —

Haqqında danışacağım adamla onun iş otağında görüş-dük. Əslində onun təqdimata ehtiyacı yoxdur. Azı ona görə ki, hamı onu gəncliyində məşhur bir idmançı kimi, məşqçilik fəaliyyətində kifayət qədər yetirdiyi məşhur idmançılar sayəsində, hazırda isə işinin peşəkari, nəhayət müdrik bir insan kimi yaxşı tanıyır. Amma həmişə olduğu kimi, təqdim etmək məntiqi köməyə çatır. Tanışlarının dediyi kimi o, həyatda çoxlarına dayaq olub.

Ancaq onun haqqında deyə bilərəm ki, özünün dediyi kimi, bütün ömrü gülüş xalçasında, məşq salonlarında, yarış meydançalarında keçib. Nəhayət onun idman sahəsində göstərdiyi nəticəyə gəldikdə isə bir faktı diqqətə çatdırmaq məncə, kifayət edər.

- Yaqub müəllim, - dedim - mən "Gülüşünün texniki hazırlığında əks fəndlər" mövzusunda bir yazı yazmaq istəyirəm. Təcrübəli bir mütəxəssis kimi Sizin fikriniz mənim üçün çox önəmlidir. Bu barədə nə deyə bilərsiniz?

Müəssibim gözlənilmədən söhbətin başqa məcraya yönəldiyini görüb, ciddi şəkildə belə oldu. Yaqub müəllim çox rahatlıqla, çox da fikirləşmədən mövzu ilə bağlı söhbətə başladı.

- Bilirsiniz, yaxşı gülüşçi, əgər belə demək mümkünsə, uzun müddət, xüsusilə də yarış ərəfəsində, yalnız qələbə haqqında düşünüb, özünü üz-məmələdir. Mənim müəllimim belə deyirdi. O, hər dəfə də bu mövzuda söhbət zamanı dahi Nizami Gəncəvinin fəlsəfi fikrini nümunə göstərirdi.

Yağdan qüvvət alıb yansa da çıraq, Çox olsa çıraq söndürəcək yağ. Duzla ağarsa da xörəyin üzünü, Görək qədərində tökülsün duzu.

şəklində verilməsi əlbəttə təqdirəlayiqdir. Onu da qeyd etmək istərdim ki, neçə illərdə ki, təcrübənizdən yararlanaraq müxtəlif qəzetlərdə yazdığınız, müxtəlif mövzularda maraqlı yazılarınız mən deyirdim ki, həmişə aktualdır. Bütün bunlara məşqçilərimizin və idmançılarımızın böyük ehtiyacı var. Bunun üçün sizə təşəkkür edirəm.

Lakin biz istərdik ki, bu sahədə çalışan idman mütəxəssislərimiz gülüşün nəzəriyyəsi və metodikası barəsində yenilikləri qəzetlərdə tez-tez işıqlandırsınlar. Məşqçilərimiz belə yazılardan çox bəhrələnmə bilirlər. Axı bizdə bu sahədə məşqçilər üçün kitablar, proqramlar və metodiki vəsaitlər elə də çox deyil. Açığımı deyim ki, ancaq əks fəndlər deyil, gülüşünün texniki hazırlığında



hərəkət və yaxud fənd sonra lazımı məqamda tələbələr üçün böyük fəsadlar törədir.

Bunun indi bir əks fənd haqqında danışacağım hekayətdə özünü canlı şahidi olacaqsınız.

Paşa müəllim işinin peşəkari ustası idi. O, gülüşün təcrübəli tərəfi ilə yanaşı, nəzəriyyəsi və metodikasını da mükəmməl bilirdi.

Paşa müəllim daim öz üzərində çalışırdı. Məşqçilik dövründə neçə-neçə SSRİ, dünya çempionları və mükafatçıları, Olimpiya mükafatçısı yetişdirmişdi.

Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, o vaxt biz bir qrup gənc Azərbaycan milli komandasında məşq edirdik. İllər nə tez gəlib keçir, İlahi. O vaxtdan əlli il keçib.

Yadıma xalq şairi Bəxtiyar Vahabzadənin zaman, vaxt, illər, insanlar və talelər haqqında yazdığı bir şəri düşdü:

Sel kimi köprüyü yel kimi əsən, İllər uçub gedir... yaman tələsir. İllərmi? Əslində bizik tələsən... Elə bilirlik ki, zaman tələsir...

İllərə nə var ki, qocalıq biz O, baxmır arzunuz, qəlbənəsinə İllərə nə var ki... öməllərimiz, Sığışmır özünün çərçivəsinə.

Asan görünən çətin yollar

Söhbət 1959-1970-ci illərdə sərbəst gülüş üzrə SSRİ, Avropa və dünya çempionatlarında fantastik nəticələr göstərən, gülüşü Qlinkanın, Şestakovinin, Bethovenin əsərləri ilə müqayisə edilən, 10 qat SSRİ, 5 qat dünya çempionu məşhur gülüşçi Əli Əliyevi onun doğma şəhəri Mahaçqalada məğlub etmiş həmyerlimiz Yaqub Məmmədovdan gedir.

Yaqub müəllim 1966-1972-ci illərdə əvvəlcə gənclərdən ibarət, sonra böyüklərdən ibarət sərbəst gülüş üzrə SSRİ yığma komandasının üzvü olub. 1966-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub, 1971-ci ildə təhsilini başa vurub. Həmin ildən (1974-cü ildən) də məşqçilik fəaliyyətinə başlayıb. Məşqçilik fəaliyyəti uğurlu və məhsuldar keçib. Yetirmələri müxtəlif mötəbər yarışlarda 160-dan çox qızıl, gümüş və bürünc medallar qazanıblar.

O, 1984-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.

Bunu xüsusi ilə qeyd etmək lazımdır ki, Yaqub müəllimin məşqçilik fəaliyyətində ən məhsuldar il 2000-ci il olub. O, XXVII Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə 2000-ci il oktyabrın 18-də Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə mükafatlandırılıb.

Yaqub müəllim SSRİ çempionatının gümüş mükafatçısı, gənclər arasında SSRİ çempionu, Beynəlxalq Dərəcəli İdman Ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Respublikasının Gülüş Federasiyasının idman şöbəsinin müdürüdür.

Bu günün adi mənzərəsi

Mən onunla 10-15 dəqiqəlik ümumi söhbətdən sonra artıq hiss etdim ki, gəlişimin məqsədini açıqlamaq vaxtıdır.

Demək istəyirəm ki, idmançının yarışda həmişə qalib gəlmək narahatlığı onda məğlubiyət qorxusu da yarıda bilər. Bir də məşqçim deyirdi ki, görüş zamanı ən çətin anda idmançıya ağıldan tez instinkt kömək edir. Görüş zamanı 2-3 saniyəlik ağıla müraciət etməyə vaxt çatmadıqda, yalnız insan hissiyatı və şüura hesablanan gözlənilməz sürətli reaksiya onun köməyinə çata bilər. Yəni onu demək istəyirəm ki, qələbənin rəhni yalnız fiziki güc və texniki fəndləri mükəmməl bilməklə bitmir. Görüş zamanı müxtəlif vəziyyətlərdə rəqibin işlədəcəyi hər hansı bir fəndi həmin anda hiss edib, onu vaxtında qarşılamaq bacarığı gülüşçi üçün vacib keyfiyyətlərdən sayılır. Bunun üçün məşqçi təbiət

nə varsa, mən deyirdim ki, daim gülüş mütəxəssisləri tərəfindən ildə heç olmasa 1-2 dəfə geniş müzakirə edilə bilər. Bunu DGB-nin (Dünya Gülüş Birliyinin) gülüş qaydalarında edildiyi mütəmadi dəyişikliklər və gülüş idman növünün dünyada durmadan sürətlə inkişafı tələb edir. Əlbəttə, hər dəfə qaydalarda edilən belə dəyişikliklər ilk növbədə gülüşün texnika və taktikasına öz təsirini göstərir. Gülüşün texnikası, gülüşünün texniki hazırlığı isə özlüyündə həddindən artıq mürəkkəb və çoxşaxəlidir.

Bura baza hərəkətləri (yerişi, qaçışı, rəqs hərəkətləri, yerdəyişmələr, koordinasiya hərəkətləri, maneçilər, tutmalar, müvazinət, müqavimət hərəkətləri, duruşlar, dayaqlı tullanmalar və s.), baza texnikası (fəndlər, müdafiələr, əks fəndlər), kombinasiyalı fəndlər (iki, üç və dörd kombinasiyalı və s.) daxildir.

Bildiyiniz kimi, idman məktəblərinin proqramında təməl hazırlığından başlayaraq fəndlər, müdafiələr kombinasiyalı fəndlər kimi, əks fəndlər də saatlar verilib. Bütün məşqlər də ona uyğun keçirilməlidir. Lakin, təəsüflər olsun ki, tədrisdə fəndlər, müdafiələr, kombinasiyalı fəndlərin öyrədilməsi ilə müqayisədə əks



fəndlərin öyrədilməsi bir az kölgədə qalır. Bu əlbəttə düzgün deyil. Bilirsiniz, gülüş elə bir idman növüdür ki, tədrisdə başlıca və ikinci dərəcəli kimi heç nə olmamalıdır. Biz məşqçilərin bözən ikinci dərəcəli kimi hesab edib üstündən vaz keçdiyimiz, əgər belə demək mümkünsə, hər hansı bir

dərk edib, onun bir hissəsi olan insanı öyrənməli və bunu yetirmələrinə də çatdırmalıdır.

Yazmaq istədiyiniz mövzuya gəldikdə isə "Gülüşünün texniki hazırlığında əks fəndlər" mövzusunun gənc məşqçi - müəllimlərə metodiki tövsiyələr

Açığımı deyim ki, mövzu mənə də qəribə hisslər oyadı, mənə "yuxu kimi" yetmişinci illərə, əlli il bundan əvvəlki illərə qayıtdı, uzun, ölçənməz maraqlı, serial bir yuxu kimi...

Burada Şəhriyarın ustad haqqında dediyi sözlərini xatırlamaq yerinə düşər:

Kaş geri dolana zamanın çərxi, Sən yenə müəllim ustad olasan. Bizdə həmin yaşda dəcəl uşaqlar, Onda biz qoymazdıq sən qocalasan.

Yarım əsr geriye qayıdan fəlsəfi baxış

Bir an otağa tam sakitlik çökdü. Az sonra Yaqub müəllim yenə öz söhbətinə davam etdirdi:

- 50 il bundan əvvəl biz bir qrup gənc İbrahimpəşə Dadaşovun rəhbərliyi altında Azərbaycanın milli komandasında məşq edirdik. Məşqçilərimiz "Dinamo" İdman Cəmiyyətinin gülüş zalında keçirilirdi. Paşa müəllim (biz İbrahimpəşə müəllimə, Paşa müəllim deyər müraciət edirdik - Y.M) çox dəyərli, müdrik bir insan idi. O, özünün, necə deyirlər, sözünün yerini bilən, bir şəxsiyyət idi. Bəlkə də, bu da onun bir idmançı xarakterindən irəli gəlirdi. O, çox təvazökar, özü haqqında danışmağı sevməyən, işinə bağlı bir insan idi. Danılmaz faktıdır ki, onun həm idmançı, həm də məşqçi kimi Azərbaycan gülüş tarixində xüsusi yeri var.

Paşa müəllim dördqat SSRİ çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və SSRİ-nin Əməkdar məşqçisi idi.

O, idmançı karyerasını başa vurduqdan sonra ömrünün sonuna kimi Azərbaycan milli komandasının baş məşqçisi işləyib. Onun məşqçilik fəaliyyəti də çox məhsuldar olmuşdur.

İllərə nə var ki... ötür yel kimi, Doğulan doğulur, yox olan olur. İllərə nə var ki... bu qoca dünya, "Bir yandan boşalır, bir yandan dolur".

Yadıma gəlir ki, müxtəlif illərdə milli komandada bizimlə M.İbrahimov, T.İbrahimov qardaşları, R.Hacıyev, mərhum O.Hüseynov, A.Əmirbəyov, N.Quliyev, Ç.Quliyev, S.Məmmədov, R.Tağıyev, F.Həsənov, T.Paşayev, N.Şıxıyev, Ş.Şıxıyev qardaşları, B.Mirzəliyev, Q.Məmmədovlar və bir çoxları yer çıxış edirdilər.

O vaxt Paşa müəllimin "əks fənd" haqqında danışdığı söhbət indiki kimi yadımdadır. O, deyirdi ki, gülüşdiyi vaxtlarda, xüsusilə də 1955-1960-cı illərdə SSRİ çempionatında mənim çıxış etdiyim 67 kq çəki dərəcəsinə həmişə bir çox güclü pəhləvanlar, SSRİ, Avropa və dünya çempionları və mükafatçıları mübarizə aparırdı. Bunlardan V.Sinyavski, Z.Salimulin (Ukrayna), A.Bestayev (Moskva), S.Qabarayev (Gürcüstan), A.Koçoviç (Belarus), L.Kolesnik (Leninqrad) və başqalarının adlarını çəkmə bilərəm.

Bu idmançıların hər birinin özünəməxsus gülüş üslubu, texnika və taktikası var idi. Onu da deyim ki, əgər Ukrayna gülüşçüləri V.Sinyavski, Z.Salimulin və bu kimi gülüşçilər o dövrdə, əsasən parter vəziyyətində güclü sayılırdırsa (yarış qaydalarında o vaxt məcburi parter var idi), onlardan fərqli olaraq A.Bestayev, A.Kolesnik ayaq üstə gülüşməyə daha üstünlük verirdilər. Əsasən də bu gülüşçilər yüksəklikdən atılan "virtuoz" amplitudalı fəndləri daha çox sevirirdilər. O dövrdə sərbəst gülüşdə dəbdə olan "sarma" fəndinin mahir ustası kimi Alimbek Bestayev idi.

(ardı 5-ci səhifədə)

— İdman korifeyləri —

Asan görünən çətin yollar

(əvvəli 4-cü səhifədə)

Ümumiyyətlə, Paşa müəllim hər dəfə məşhur güləşçilər haqında söhbət edəndə çox vaxt A.Bestayevin özünəməxsus fərdi cəhətlərini bizə nümunə göstərirdi. O, deyirdi ki, A.Bestayev yüksək dərəcədə texniki-taktiki hazırlığa malik fiziki cəhətdən çox güclü, çevik, koordinasiyalı, rəqibin fikrini məqamında hiss etməyi bacaran, elastik bədənli, görüş ərzində əsasən hücumu meylli bir güləşçi idi. O, görüş zamanı rəqibini çəş-baş salmaq üçün hər tərəfə müxtəlif manevrlər edir, rəqibinin tarazlığını pozub fənd işlətmək üçün onu səhv buraxmağa vadar etməyi bacarırdı.

Paşa müəllim söhbət edərdi ki, qarşıdan SSRİ Xalqlarının I Spartakiadası gəlirdi. Mən doqquz ay müddətində tanışlarımla bütün rəqiblərimə, xüsusilə A.Bestayevə və onun "sarma" fəndinə qarşı ciddi hazırlaşmalı idim. Nəhayət uzun axtarışdan sonra qərara gəldim ki, onun "tac" fəndinə qarşı müdafiə olunmaq yox, ona qarşı əks fənd hazırlamaq lazımdır. Əlbəttə, bu böyük risk idi. Azı ona görə ki, o boyca məndən hündür və bədəncə məndən zəif də olsa, üstün cəhətlərə malik güləşçi idi. Lakin başqa yol yox idi.

Paşa müəllim deyirdi: "Biz o yarışa xüsusi planla hazırlaşmağa başladığımız

müxtəlif variantlarla, bütün xırdaqları ilə dönmə-dönə təkmilləşdirirdim. Mənimlə məşq edənlər həmişə mənə bu fəndlə atmağa cəhd edirdilər. Əlbəttə, çox vaxt mən özüm də bilərəkdən rəqiblərimə süni şərait yaradırdım ki, onlar qolumu tutub, qıçını qıçıma sarısın, mənə o vaxt sərbəst ayağımla bir addım ona tərəf addımlayıb, rəqibimi qucaqlayıb, onu sinəmlə vuraraq tam arxaya öyilib, üstümdən geri atırdım. Xüsusilə də yarış xarakterli məşqlərdə buna daha çox fikir verirdim. Düzgün planlı, məqsədyönlü və maraqlı məşqlər keçirildiyi üçün yarışın vaxtı yaxınlaşdıqca ümidlərim daha da artırdı. Mənə əsas ümid verən o idi ki, mənimlə məşq edən uşaqlara tam şərait yaratdığım halda, onlar mənə bu fəndə sala bilmirdilər. Hər dəfə həmin şərait yarandıqda mən onları qabaqlayaraq, əks fəndə salırdım.

İkinci bir məsələ mənim əsas rəqibim A.Bestayev xəbərsiz idi ki, mən onun "tac" fəndinə qarşı bu cür ciddi hazırlaşmışam. Üçüncü bir vacib məsələ mənimlə məşq edənlərin hamısı mənim qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün hər cür şərait yaradırdılar. Əlbəttə bütün bunlar mənə böyük stimül verirdi.



günün birinci yarısında, günün ikinci yarısında isə saat 5-dən sonra keçirilirdi. Necə deyirlər, əsasən də tamamlama məşqləri gedirdi. Məlum rəqiblərə qarşı görüşlərin taktiki cəhətdən necə qurulması, xüsusilə "tac" fəndlərimizin müxtəlif variantlardan mükəmməl təkmilləşdirilməsi, yarış qaydalarının müzakirəsi, bu günlərdə yarışa qədər dövrdə düzgün qidalanma, çəkinin nizamla salınması məsələləri v s. gündəmdə idi.

Nəhayət hamımızın gözlədiyimiz gün gəlib çatdı.

Komandamız Moskvağa yola düşdü. Paşa müəllim deyirdi ki, SSRİ xalqlarının spartakiadasının proqramına daxil olan bütün idman növləri kimi güləş növündə də xüsusi hazırlıq diqqəti cəlb edirdi. Bu idman növünün keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

1956-cı il avqust 6-da Moskva şəhəri SSRİ Xalqlarının I Spartakiadasının sərbəst güləş yarışları başladı.

Güləşçilər növbə ilə güləş xalçasına dəvət edildilər.

Biz - mən və mənim əsas rəqibim A.Bestayev, rəqiblərimizi bir-bir məğlubiyətə uğrudaraq, yarış protokolunda bir-birimizə yaxınlaşırdıq. Mən bilirdim ki, bu məqamda hər bir idmançının psixoloji hazırlığı onun üçün böyük əhəmiyyət kəsb edir.

Nəhayət biz xalçaya dəvət edildik. A.Bestayevlə mənim ayrıca hesabım var idi. İnanmırdım ki, mənim üçün belə bir fürsət bir də ölə düşəcəkdir. Ona görə də, komanda yoldaşlarıma deməşəm də, özlüyümdə qalib gələcəyimə inanım böyük idi. Ancaq onu da deyim ki, Bestayev də, Bestayev idi haa...

Görüş başladı. Mən görüşü ona qarşı hazırladığım taktika ilə başladım. Qarşıdurma gərgin mübarizə şəraitində keçirdi. Bu özünü qazanan xalların hesabında da göstərirdi. Ümumiyyətlə, görüş demək olar ki, bərabər səviyyədə gedirdi. Görüşün bu cür gedişi məni qane edirdi.

Buna baxmayaraq, hər an hiss edirdim ki, rəqibim öz fəndini işlətmək üçün ölverişli şərait axtarırdı. Açıq deyim ki, bunun görüşün sonuna yaxın baş tutması mənə sərf edirdi. Görüşün gedişi onu göstərirdi ki, bu belə də olacaq.

A.Bestayevin iki ardıcıl hücumlarından sonra mən onun üçün süni şərait yaratdım ki, qolumu tutub, qıçını qıçıma sarısın. Belə də oldu. O, bir göz qırpmında öz işini gördü. Bu vaxt bir anda onu var gücümə möhkəm qucaqlayıb, sərbəst ayağımla bir addım ona tərəf addımladım və sinəmlə vuraraq tam arxaya öyilib başımın üstündən tulladım. Bununla da görüşün taleyi həll olundu.

Bu anda rəqibim nə baş verdiyini anlaya bilmirdi. O, şokda idi. Mən nəhayət A.Bestayevə qalib gələrək, SSRİ Xalqlarının I Spartakiadasının çempionu oldum."

**O illərə
dönə bilsəm...**

Sonda Yaqub müəllim əlavə etdi ki, Paşa müəllim doqquz aylıq ağır zəhməti bahasına əks fənd hesabına əldə etdiyi bu böyük qələbəni bizə hər dəfə elə həvəslə danışır ki, sanki bir seminar məşğələ keçirdi. O, A.Bestayevlə keçirdiyi görüşü hər dəfə bütün detalları ilə böyük həvəslə dönmə-dönə göstərir və izah edirdi. Məşqin sonunda isə həmişə olduğu

kimi sual-cavab başlayırdı. Bu hissə xüsusi ilə şən və maraqlı keçirdi. Çox gərgin məşqdən sonra Paşa müəllimin yüngül özünəməxsus zarafatları bütün yorğunluğumuzu aradan qaldırırdı.

Bax belə bir insan idi o. Allah sənə rəhmət eləsin, Paşa müəllim.

Yar gəlsən oğor məzarım üstə,
Xoşdur mənə göz qubarım üstə.
Cananıma sadiqəm həmişə,
Ölsəm də etibarım üstə.
Solmaz nə qədər xəzanda gülşə,
Güllərlə dolu baharım üstə.
Qartal kimiyəm rəqib gələndə,
Vururam onu mən şikarım üstə.
Can qoymağa hazırım həmişə,
Mir Mehdi gözəl diyarım üstə.

Dəyərli oxucular, mən də bu böyük təfəkkür, geniş təxəyyül, möhkəm yaddaş sahibi Yaqub müəllimə sonsuz minnətdarlığımı bildirir və deyirəm: "Onun böyük vətən sevgisi ilə yaşadığı ömür səhifələrini - Yaqub Məmmədov həyatının kitabını vərəqləmək lazımdır".

Nə qədər ki, mən sağam, anam da sağdır mənim,

Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim,

Bəşiyimin başında gah gülmüş, gah ağlamış,

Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim, ilhamım, hər nəyim var onundu.

Bu qəmlər, bu ələmlər, bu misrallar onundu.

Mən onun sahəsində boya-başa çatmışam,

Anam məni yaradıb, mən aləm yaratmışam.

Şəhriyar

Proloq

Bu yazı İbrahimpaşa Dadaşov haqında yazılacaq bir kitabın girişi qədər ola, ya olmaya. Hər halda bir qəzet səhifəsinə sığacaq qədərdir.



**Hümbət Cavadov,
Sərbəst güləş üzrə
SSRİ İdman Ustası**



Məşqlərə böyük həvəslə gəlirdik. Məşqlərimiz çox gərgin və maraqlı keçirdi. Spartakiadaya hələ xeyli vaxt qalmasına baxmayaraq ilk günlərdən başlayaraq, demək olar ki, mən A.Bestayevin boyuna, bədən quruluşuna uyğun güləşçilərlə məşq edir, əsas da "sarma" fəndinin əks fəndini

Bunlardan ruhlanaraq əmin idim ki, mənə inananların ümidlərini layiqincə doğruldacağam.

Artıq iyul ayının ortaları idi, təlim-məşq toplanışının qurtarmasına az müddət qalmışdı. Havaların çox isti keçməsi də, yarışın reqlamentinə uyğunlaşmaq üçün məşqlərimiz əsasən



Bölgə idmanı

Mirheydər Sefiyev: “AFFA klubumuza olan dəstəyini və köməyini əsirgəmir”

Ölkəmizdə Olimpiya Hərəkətinə və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində bu sahələr böyük sürətlə inkişaf edib. Həm paytaxtımızda, həm də regionlarda idman kütləvi xarakter alıb. Çoxsaylı Olimpiya idman komplekslərində, stadionlarda və digər idman qurğularında uşaqlar, yeniyetmələr və gənclərlə yanaşı, yaşlı insanlar da idmanla məşğul olur. Futbol oyunları isə bütün bölgələrin idman həyatının sanki ana xətti, necə deyirlər, şah damarıdır. Bu səbəbdən də futbolun inkişafı daha çox bölgələrdən başlayır. Xüsusi idman ənənəsi olan İmişlinin futbol həyatı da AFFA tərəfindən də diqqətdən kənar qalmayıb. Bu məqsədlə “Mil-Muğan” futbol klubunun prezidenti Mirheydər Sefiyevlə müsahibəni çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq.

- Mirheydər müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiniz.

- İxtisasca memar olsam da, lap uşaq vaxtlarımdan, təhsil aldığımda dövrlərdə və hərbi xidmətdə olduğum dövrlərdə də idmanın futbol növü ilə məşğul olmuşam. 1980-ci illərdə İmişlinin “Melorator” komandasında oynamışam. Ölkə üzrə keçirilən futbol yarışlarında iştirak etmişəm. Hücumçu olmuşam. Sonradan tale elə gətirdi ki, ömür fəaliyyətim futbolda davam etdirdim. 2004-cü ildən 2013-cü ilədək “MKT-ARAZ” futbol klubuna, 2013-cü ildən isə “Mil-Muğan” futbol klubuna rəhbərlik edirəm. Futbolda olmağımdan çox məmnunam. Geniş miqyaslı, mürəkkəb və düşündürən sahədir. Qələbələr, məğlubiyətlər çox sevincli, kədərli hissləri və duyğuları yaşadır insana.

- İmişlidə futbol ənənələrinin böyük tarixi var. Müxtəlif dövrlərdə güclü təmsilçiləri olub. 2004-2007-ci illərdə “MKT - ARAZ” komandasını xüsusilə qeyd etmək olar. İstərdik ki, İmişli futbolunun tarixi barəsində Sizin fikirlərinizi öyrənək.

- Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə İmişlidə stadionun açılışında iştirak edib. Həmin dövrləri necə xatırlayırsınız?



- Müasir stadionun 2006-cı il mart ayının 23-də açılışı olub. Həm Prezident İlham Əliyev, həm də vitse-prezident xanım Mehriban Əliyeva stadionun açılışında iştirak etmişdilər. Bütün infrastruktur barədə, stadionun

meydanımız var. Hal-hazırda azyaşlı qruplarımız məşqlərini davam etdirirlər. Stadionumuz sırf futbol üçün nəzərdə tutulub və bu yönündə tikilib. Ona görə də stadionda idmanın başqa növləri fəaliyyət göstərmir.

- Hamımız bilir ki, Azərbaycan futbolunda ən vacib işlərdən biri, bəlkə də birincisi uşaq futbolunun inkişaf etdirilməsidir. AFFA -da bu məsələyə daha ciddi fikir verir. 2004 - ci ildən



- İmişli rayonunda əsasən futbol yarışları 1965-66-cı illərdən başlayıb. “Muğan”, “Məhsul”, “Melorator”, “Energetik”, “Lokomotiv”, “MKT-ARAZ” və “Mil-Muğan” futbol komandaları ilə ölkə çempionatında iştirak ediblər. Güclü, tanınmış futbolçular da olub. Əvvəllər şərait yüksək səviyyədə olmasa da, son dövrlər 2004-cü ildən bəri İmişli rayonunda tikilən müasir stadionda yüksək səviyyədə yarışların keçirilməsi mümkündür. Hətta “MKT-ARAZ” - “Tiraspol” Avropa oyununun keçirilməsinin də şahidi olmuşuq. Ümumiyyətlə, İmişlidə futbola maraq həmişə çox yüksək olub. Bunu futbolçular da, hakimlər də, futbol mütəxəssisləri də təsdiq edə bilərlər. Son dövr hadisələri azarkeşləri futbolsuz qoysa da, bu həsrət həm də öz növbəsində azarkeşlərin futbola istəyini daha da artırıb. İnanıram ki, yarışlara icazə veriləcək azarkeşlərin sayının əvvəlki dövrə nisbətən daha da artdığının şahidi olacağıq.

Avropa standartlarına uyğun olması digər məlumatlar Prezidentə təqdim edilmişdi. Ölkə başçısı bütün heyətlə və futbolçularla görüşərək, gələcəkdə İmişlidə daha böyük futbol olacağına əmin olduğunu bildirmişdi. Bölgələrdə idmanın inkişafına olan diqqət və qayğının göstəricisi olaraq, ölkə başçısının İmişli rayonunda stadionun açılışında iştirak etməsi nəinki futbolçularda, həm də rayon əhalisində futbola olan marağı daha da artırıb.

- Hazırda stadionun vəziyyəti hansı səviyyədədir? Orada futbolla yanaşı digər idman növləri üzrə məşqlər keçirilirmi?

- Stadionun bütün infrastrukturunu həmişə olduğu kimi, əla vəziyyətdədir. İki oyun meydanımız var. Onlardan biri süni, biri təbii ot örtüklüdür. Yarışlar üçün tam hazır vəziyyətdədir. Daimi qulluq olunur. Üç məşq



həm də digər işçilər AFFA tərəfindən ömür haqqı ilə vaxtılı-vaxtında təmin olundular. Federasiyanın açıq havada məşqlərin keçirilməsinə icazə verdiyi vaxtdan da azyaşlı qruplar məşqlərini davam etdirirlər. Bir daha demək istərdim ki, AFFA-nın həm pandemiyadan əvvəl, həm də pandemiya dövründə futbolun inkişafı üçün



- “Mil-Muğan” futbol klubu hal-hazırda Premyer Liqada və I divizionda iştirak etməsə də, uşaq futbolunda fəaliyyətini davam etdirir. Bu sahədə AFFA ilə qarşılıqlı fəaliyyətinizi hansı sahədə qurmuşunuz?

- Koronavirus bütün dünyada, bütün sahələrə öz mənfi təsirini göstərdi. Şükürlər olsun ki, ölkəmizdə vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrə nisbətən bu sınaqdan indiyə qədər az itkilərlə çıxdıq. Pandemiya ilə bağlı bütün çətinliklərə baxmayaraq, AFFA klubumuza olan dəstəyini və köməyini əsirgəmir. Ümumiyyətlə, həm məşqlər,

bu günədək regionlar daxili və regionlararası yarışlarda iştirak edirik. Hətta bizim klubun qızlardan ibarət komandası da var. Respublika çempionatında iştirak edirlər. 2012-2013-cü illər mövsümündə 13 yaşlılar, 2013-2014-cü illər mövsümündə isə 15 yaşlılar arasında ölkə çempionu olmuşlar. Baxmayaraq ki, biz Premyer Liqada və I divizionda maliyyə çətinliyi üzündən təmsil oluna bilmirik, amma azyaşlılar arasında keçirilən ölkə çempionatında bütün yaş qrupları üzrə komandalarımız fəaliyyət göstərir. Təcrübəli məşqçilərimiz Xəlq, Ələmdar,

Laçın və Murad müəllim əsasən məktəblərarası keçirilən yarışlara, kəndlərdə uşaqların öz fəaliyyət oyunlarına baxaraq, oradan uşaqları seçib, qruplara dəvət edirlər. Onları AFFA-nın köməyi ilə topla, idman geyimləri ilə, nəqliyyatla təmin edirik. Pandemiya görə hazırda yarışların keçirilməsi müvəqqəti dayandırılıb. Buna baxmayaraq məşqlər daimi davam edir və çempionat başladıqda yarışlarda iştirakımızı davam etdirəcəyik

- Yetişdirdiyiniz futbolçular arasında hansı məşhur simalar var?

- 20-dən çox futbolçumuz Premyer Liqada və I divizion komandalarında oynayırlar. Xüsusilə Bəhlül Mustafazadəni qeyd etmək istərdim. “Sabah” futbol komandasının, eyni zamanda milli komandamızın üzvüdür. Sadiq Quliyev “Qəbələ”də, Nəbi Məmmədov “Sumqayıt” komandasında oynayırlar. Bəlkə də İmişli yeganə rayondur ki, oğər I divizionda iştirak etsək, bütün futbolçular yerli oyunçulardan ibarət ola bilər.

- Futbol bütün dünyada ən çox sevilən idman növüdür. Burada inkişaf da var, problemlər də. Maraqlıdır, rayonda futbolun gələcək inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Bilirik ki, böyük şəhərlərdən fərqli olaraq, rayon yerlərində az da olsa idmanın bir çox növləri fəaliyyət göstərir. Əsasən maraqlı isə futboldur. Futbolçuların oyun və məşq meydanları, topla, idman geyimləri ilə, nəqliyyatla təmin olunması futbola marağı

daha da artırır və bilir ki, qeyd etdiyiniz kimi, futbol digər idman növlərindən daha çox seviləndir. Araşdırarsanız görərsiniz ki, ən güclü futbolçular daha çox bölgələrdən çıxıb, xüsusilə də iqlimi isti olan bölgələrdən. Çox təəssüf ki, bizim klubda 17 yaşdan sonra futbolçularımız digər klublara getməli olurlar və bəzən də klublara qəbul olunmayanda erkən yaşda futboldan gedirlər. Bu səbəbdən futboldan gedənlər arasında istedadlılar da az deyil. Yəqin ki, AFFA-nın köməyi ilə yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq. Mən tam inanıram ki, bundan sonra da bizim yetirmələrimiz ölkəmizin ən güclü futbolçularının sıyahısında olacaqlar. İnşallah, siz də bunun şahidi olacaqsınız!

Anar Əhmədov

F U T B O L



İspaniya

Madrid "Real"ı kapitan Serxio Ramosla müqavilənin müddətini artırır. 34 yaşlı müdafiəçi yayda başa çatacaq razılışmanı 2023-cü ilədək yeniləyəcək. Onun illik əmək haqqı koronavirusla əlaqədar itkilər üzündən 10 faiz azaldılmaqla, 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Serxio Ramos "Real"da 2005-ci ildən forma geyinir.

* * *

"Barselona" "İnter"ın müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır. Kataloniya klubu 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalamayı istəyir. Eyni zamanda "İnter"ın futbolçunu buraxmaq istəmədiyini bildirdi. Buna baxmayaraq, klubun oyunçunu satmağa razı olacağı təqdirdə, onun üçün ən azı 60 milyon avro istəyəcəyi vurğulanıb.

Qeyd edək ki, Bastoni 2017-ci ildən "İnter"də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

* * *

İspaniyanın "Atletik" klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 2022-ci ilin yayındakı yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Raul 2015-ci ildən "Atletik"də çıxış edən futbolçu cari mövsüm meydana çıxdığı 27 oyunda 7 qol vurub.

İngiltərə

Belçika millisinin futbolçusu Kevin de Brüyenin gələcək karyerasına aydınlıq gəlib. İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib.

Premyer Liqa klubu Kevini yay transfer pəncərəsində satmayacaq. 29 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatmalı olsa da, "şöhrətlilər" ona yeni anlaşma təklif etməyi məqsəduşun sayıb.

* * *

"Liverpool" "Sevilya"nın futbolçusu Lukas Okamposu heyətində görmək istəyir. "Mersisaydlılar" yayda 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır. Futbolçu Premyer Liqa klubuna keçməyə müsbət yanaşsa da, qarşı tərəf 65 milyon avro tələb edir.

Qeyd edək ki, Okampus bu mövsüm 20 matça çıxaraq, 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.

* * *

"Mançester Yunayted"ın yay transfer pəncərəsi üçün planları məlum olub. "Qırmızı şeytanlar" müdafiənin mərkəzini və sağcınahı

gücləndirmək istəyir. Klub "Sevilya"dən Cules Kunderi almaq niyyətindədir. Lakin "Mançester Yunayted" müdafiəçiyə görə 60 milyon avrodan çox xərcləməli olacaq. Həmçinin rəhbərliyin əsas məqsədlərindən biri də "Vilyarreal"dən Paul Torresi transfer etməkdir. Onun dəyəri isə 43 milyon sterlinqdır. Bundan əlavə, klub "Norviç Siti"dən Maks Aaronsla, "Atletiko"dən Kiran Trippierlə də yaxından maraqlanır.

Din daha əvvəl İtaliyanın "Roma", Fransanın PSJ, İspaniyanın "Barselona" klublarında da çıxış edib. "Everton" onu məhz Kataloniya təmsilçisindən 20,2 milyon avroya transfer etmişdi. Qeyd edək ki, fransalı futbolçu İngiltərə təmsilçisində indiyədək 97 matça çıxıb və 5 qol vurub.

Avropadan transfer xəbərləri



Almaniya

"Bavariya" futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb. Fevralın 26-da 18 yaşını qeyd edən yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. O, yeni razılığa əsasən hər il 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Musiala bu mövsüm Bundesliqada çıxdığı 16 matçda 3 qol vurub.

* * *

"Borussiya"nın hücumçusu Erlinq Haaland gələn yay Dortmund təmsilçisini tərk edə bilər. Almaniya təmsilçisi norveçli hücumçunun əvəzinə "Borussiya" "Real Sosyedad"ın futbolçusu Aleksandr İsakı transfer etmək istəyir.

İtaliya

"Yuventus" "Atletiko"dən icarəyə götürdüyü Alvaro Moratani növbəti mövsüm də komandada saxlamağı planlaşdırır.

"Qoca Sinyora" bunun üçün 10 milyon avro ödəyərək, 28 yaşlı oyunçunun daha bir il də komandada qalmasını istəyir. Klubun bununla bağlı danışıqlar aparmağa hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Klub Moratani ötən ilin oktyabrında 10 milyon avro ödəyərək, bu mövsümün sonuna kimi icarəyə götürüb.

Bundan başqa "Yuventus" italyalı qapıçı Canluci Buffonla da müqaviləni uzatmaq niyyətindədir. "Gazzetta dello Sport"un məlumatına görə, 43 yaşlı Buffonla yeni razılışma növbəti mövsümün sonuna qədər nəzərdə tutulur.

Qeyd edək ki, Buffon İtaliya çempionatında indiyə qədər 654 oyun keçirib. O, 1995-ci ildə debüt edib.

Fransa

PSJ futbol klubunun idman direktoru Leonardo müqavilələri yayda bitən bir sıra futbolçuları öz komandasında görmək istəyir.

Nüfuzlu ESPN nəşrinə yer alan xəbərə görə, "parislilər"ın hədəfləri arasında Lionel



Messi ("Barselona"), Memfis Depay ("Lion"), Jorjinyo Veynaldum ("Liverpul"), David Alaba ("Bavariya"), Hektor Bellerin (Arsenal) və Əl-soid Xüsay ("Napoli") var.

PSJ həmçinin "Everton"a məxsus olan hücumçu Moyze Kinin karyerasını fransız klubunda davam etdirməsini istəyir.

Eyni zamanda PSJ-nin prioriteti komandanın əsas oyunçularını qorumaq və onlarla müqavilələrin uzadılmasıdır. Bu cür oyunçuların siyahısına hücumçular Neymar və Kilian Mbappe, yarımmüdafiəçi Anxel Di Maria, müdafiəçi Xuan Bernat daxildir. Yarımmüdafiəçi Yulian Draxler ilə də müqaviləni uzatma ehtimalı var.

Türkiyə

"Qalatasaray"ın futbolçusu Taylan Antalyalı karyerasını İtaliyada davam etdirə bilər. 26 yaşlı yarımmüdafiəçini A seriyasında çıxış edən "Atalanta" və "Milan" klubları yaxından izləyir.



Qeyd edək ki, Taylan Antalyalı 2019-cu ildən "Qalatasaray"da çıxış edir. Onun klubu ilə razılışması 2023-cü ilin yayındakı qüvvədədir.

* * *

"Hatayspor" komandasının futbolçusu Aaron Bupendza karyerasını Rusiyada davam etdirəcək. Bu barədə klubun fəxri prezidenti Lütfü Savaş yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, qabonlu hücumçunun transferi ilə bağlı "Krasnodar"la anlaşma əldə olunub. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 8 milyon avro və növbəti satışdan 20 faiz bonus ödəyəcək.

Qeyd edək ki, hazırda 18 topla Superliqanın bombardiri olan 25 yaşlı forvardla "Fənorbağça" və "Qalatasaray" da yaxından maraqlanırdı.

D ü n y a

i d m a n ı



Basketbolçuya 12 oyunluq cəza verildi


Milli Basketbol Assosiasiyası (NBA) "Minnesota"da çıxış edən Malik Bizlini 12 oyunluq cəzalandırıb. Buna səbəb 25

yaşlı oyunçunun törətdiyi əməli etiraf etməsidir. Basketbolçunun diskvalifikasiyası fevralın 27-dən başlayıb. Həmin müddətdən etibarən onun maası da kəsiləcək.


Qeyd edək ki, Malik Bizli bu ay 120 günlük həbs cəzasına məhkum edilib. O, 2020-ci ilin sentyabrında ev axtaran ailəli cütlüyü və onların qızlarını evinin yanında maşın saxladığı üçün silahla hədələyib. Daha sonra polis basketbolçunun evində silah və marixuana aşkarlayıb.

M.Bizli 2020-ci ildən "Minnesota"da çıxış edir.

olimpnews.az - sizin saytınız



The screenshot shows the homepage of the website olimpnews.az. It features a navigation menu with categories like ANA SƏHİFƏ, GÜNDƏM, OLİMPİZM, FUTBOL, CÜDƏ, GÜLƏŞ, BOKS, GİMNASTİKA, ŞAHMAT, VOLEYBOL, DİĞƏR. There are several news articles with images and headlines, such as 'Atletika üzrə Bakı çempionatı start götürüb' and 'Mövşünün ilk Çıxışında 15 cüdənc yarışacaq'. A search bar is visible at the top right.



Üfüqi

Şaquli

2. UEFA Avropa Liqasının qalib olan üç Portuqaliya təmsilçisindən biri. 4. Turnirin baş mükafatına sahib olan Türkiyə klubu. 8. Avropa Liqasında ən çox qol vuran isveçli futbolçu. 9. AL-da çempionluq sevinci qazanmış Rusiya klubu. 10. UEFA Avropa Liqasının qalib olmayan Avropa nəhəngi. 12. Turnirdə bir matçda, öz qapısında 14 top görən komanda. 14. UEFA Avropa Liqası tarixində 2000-ci qolun müəllifi.

1. UEFA Avropa Liqasının qalibi olmuş belçika klubu. 3. Turnirin ən yaşlı futbolçusu. 5. 1995 və 1999-cu ildə UEFA Avropa Liqasının qalib olan İtaliya təmsilçisi. 6. Turnirin ilk qalibi. 7. AL-nın rəsmi topunun sponsoru. 11. 2019-2020-ci illər mövsümü üzrə turnirin ən yaxşı futbolçusu. 13. UEFA Avropa Liqasında ən çox mükafat qazanan klub. 15. UEFA Avropa Liqasının püşkatma mərasiminin keçirildiyi şəhər.

Argentina milli komandasının işi qaldırıb. Pablo Kavaliero komandalarında çıxış edib. Kavaliero 1996-2006-cı illərdə Argentina yero millinin heyətində 2004-cü yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfield" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Urquvayın "Penyarol" direktoru olaraq çalışır.

Millinin keçmiş qapıçısı cinayət törədib

Xizəkçi ağır zədə alıb

Norveçli dağ xizəkçisi Kaysa Vikoff Li İtaliyanın Val-di-Fassa şəhərində keçirilən Dünya Kuboku mərhələsində nəhəng slalom yarışında ağır zədə alıb. 22 yaşlı idmançı dağdan eniş zamanı yığılaraq, qoruyucu tora çırpılıb. O, ağrıdan qışqırmağa başlayıb. Nəticədə yarış dayandırılıb və zərərçəkən helikopterlə təxliyə olunub.

Qeyd edək ki, Kaysa Vikoff Li dağ xizəkçiliyi üzrə Dünya Kubokunda ümumi hesabda 13-cü pillədə qərarlaşıb.



İngiltərə Premyer Liqasında idarəçilik edən hakimler oyun vaxtı yol verdikləri səhvlərə görə

cərimələndirilə bilər. "Daily Mail" nəşri xəbər verir ki, cərimələrin məbləği 58 min avroyadək ola bilər.

Reqlamentə əsasən, ədalət təmsilçiləri hər matç üçün müvafiq xal alırlar. Qiymətlər 0-dan 10-dək

Səhv edən hakim cərimələnəcək

dəyişir və keyfiyyətə əsasən bonuslar yenidən hesablanacaq. Onlar mövsümün sonunda mükafatı tam almaq üçün orta hesabla 8,4 bal toplamağıdır.